

Irəvan tariximizin ayrılmaz bir parçasıdır. Xalqımız zaman-zaman doğma İrəvanda gözəl binalar tikib, məhəllələr salıblar. Hər məhəllə də İrəvanın tarixində xüsusi əhəmiyyətə malik olub. Cox təessür ki, sonralar İrəvana, bütövlükdə Qəribi Azərbaycana köçürülen ermənilər orada məskunlaşdıqdan sonra ortaya məlum iddialarını qoymalar, bu şəhərin tarixini saxtalaşdırmağa başlıdlar.

İrəvan şəhərinin bir neçə tarixi məhəlləsi olub ki, bu gün onların hamisini adını erməniləşdiriblər və onları bizim tariximizdən qoparmağa çalışırlar. Amma bütün tarixi mənbələrdə, arxiv sənədlərində, avropalı seyyahların səyahətnamələrində açıq qeyd olunur ki, İrəvanda hansı məhəllələr olub, onların adları necə idi, sakınları kimlər idi.

"Qəribi Azərbaycanın daş yaddaşı" rubrikasında İrəvanın Qala, Təpəbaşı, Dəmirdələk kimi məhəllələrindən danışmaq istəyirik.

Qeyd edək ki, Dəmirdələk İrəvanın qədim məhəllələrindən biridir. 1728-ci ildə tərtib olunmuş osmanlı "Müfəssəl dəftəri" görə, bu dövrde İrəvan şəhəri 4 məhəllədən ("Köhne şəhər", "Dəmirdələk", "Dərəkənd", "Təpəbaşı") ibarət olub (N.Əhmədi). 1831-ci ildə Dəmirdələk məhəlləsinin təsvirini verən tədqiqatçılar vurğulayıb ki, İrəvan bu hissələrdən ibarətdir:

1. Şəhər hissəsi
2. Təpəbaşı hissəsi
3. Dəmirdələk hissəsi

Təpəbaşı hissəsinə aid olanlar:

Əhalisi: "İrəvan şəhərinin əhalisi aşağıdakı kimidir:

Azərbaycanlılar: Dəmirdələk hissəsi - 411 ailə, 789 kişi, 806 qadın, cəmi 1.595 nəfər. İrəvan köçürülen ermənilər: Dəmirdələk hissəsi - 48 ailə, 118 kişi, 112 qadın, cəmi 230 nəfər. Dəmirdələk hissəsindəki bütün əhali - 459 ailə, 907 kişi, 918 qadın, cəmi 1.825 nəfər; Dəmirdələk hissəsi müharibədən daha artıq ziyan çəkib. İrəvan şəhərinin imtiyazlı əhalisi: Dəmirdələk hissəsi - Azərbaycan türkləri: 14 bay ailəsi, 46 kişi, 46 qadın, cəmi 92 nəfər 1 mirzə ailəsi, 1 kişi, 1 qadın, cəmi 2 nəfər 7 molla ailəsi, 13 kişi, 16 qadın, cəmi 29 nəfər 11 seyid ailəsi, 22 kişi, 19 qadın, cəmi 41 nəfər 3 dərvish ailəsi, 6 kişi, 4 qadın, cəmi 10 nəfər Ermənilər: 3 məlik ailəsi. 12 kişi, 10 qadın, cəmi 22 nəfər 5 bay ailəsi, 16 kişi, 13 qadın, cəmi 29 nəfər 1 mirzə ailəsi, 1 kişi, 3 qadın, cəmi 4 nəfər 13 ruhani ailəsi, 55 kişi, 35 qadın, cəmi 90 nəfər[2][3]

Tarix üzrə fəlsəfe doktoru Nazim Mustafa tədqiqatlarında bu məsələyə də xüsusi diqqət yetirib və maraqlı faktlar təqdim edib. N.Mustafa yazır ki, İrəvan şəhəri 4 massivdən ibarət olmuşdur: "Qala, Şəhər (yaxud Köhnə şəhər), Təpəbaşı (hazırda Kond adlanır) və Dəmirdələk (hazırda Karanki tağ adlanır) massivləri. Qala ilə digər yaşayış massivləri arasında Bazar meydani yerləşirdi. Şəhər məhəlləsi Qırxbulaq çayının sağ sahilə ilə İrəvan qalasına kimi uzanırdı. Şəhərin mərkəzi bazarı və bütün meydanları, bir çox karavansaraları və hamamları bu hissədə yerləşirdi. Təpəbaşı məhəlləsi Zəngi çayı ilə Şəhər məhəlləsinin arasındakı təpəlikdə yerləşirdi. Təpəbaşı məhəlləsini Şəhəri məhəlləsindən İrəvanın adlı-sanlı adamlarının coxsayıları bağları ayırdı. Hüseynqulu xana məxsus məşhur Xan bağı və yay

kökü Zəngi çayının sağ sahilində yerləşirdi. Dəmirdələk məhəlləsi Şəhər məhəlləsindən cənub-şərqdə, İrəvan qalasının şərqində yerləşirdi. Cəfər bəy məscidi və hamamı, həmçinin Həsənəli hamamı və Su-suz karavansarayı da burada yerləşirdi.

Osmanlı dövləti ilə Qacarlar dövləti arasında strateji mövqədə yerləşən İrəvan qalasını ələ keçirmək Rusiya üçün də böyük əhəmiyyət kəsb edirdi. Lakin rus qoşunlarının 1804-cü və 1808-ci illərdə İrəvan qalasını ələ keçirmək cəhdləri puç olmuşdu. 20 ildən artıq müddətdə rus qoşunlarının fasilələrlə hücumuna iga-liliklə tab getirən İrəvan qalası, nehəyat 1827-ci il oktyabrın 1-də ermənilərin qala divarlarının zəif yerlərini rus komandanlığına nişan vermesi nəticəsində süqut etdi. İrəvan şəhərinin qara günləri başlandı".


N.Mustafanın qeyd etdiyinə görə, Qalanın işğalından dərhal sonra, ilk olaraq Osmanlı sərkərdəsi Rəcəb paşa tərəfindən 1725-ci ildə inşa etdirilmiş məscidin günbəzindəki ayparanı çıxaraq onun yerine xaç aşmış, minaresində isə kilsə zəngi quraşdıraraq pravoslav kilsəsinə çevirmişdilər. Alim bildirir ki, Qaladakı Sərdar məscidi ni rus qoşunlarının arsenalına çevirmiş, xanın herəmxanasını isə hospital etmişdilər. "İrəvan xanlığının süqutundan sonra Xan sarayında yeni yaradılan "Ermeni vilayeti"nin inzibati binası yerləşirdi. Rusiya çarı I Nikolayın Şimali Azərbaycan xanlıqlarının axırıcı istehkamı olan efsanəvi İrəvan qalasını görmək arzusu 1837-ci ildə reallaşdı. Xan sarayında qalan I Nikolay şəhərin müxtəlif təbəqələrinin nümayəndələrini ora-da qəbul etmişdi.

1853-cü ildə baş verən zəlزلə neticəsində İrəvan qalasının divarları yenidən uçmuşdur. 1864-cü ildə İrəvan qalasından hərbi məqsədlər üçün istifadəye son qoyulmuşdur. 1868-ci ildən Xan sarayı-nın Sərdar zalında İrəvan şəhər polis idarəsi yerləşirdi. İrəvan qubernatorunun vəsətəti əsasında Qafqaz canişinliyi Sərdar zalının (Güzgülü salon) təmiri üçün 1867, 1871, 1874, 1880-ci illərdə vəsait ayırmışdı.

1865-ci ildə İrəvan qalasının ərazisinin bir hissəsini Nerses Tahiryan adlı tacir satın alaraq orada şərab zavodu (indiki Konyak zavodu) inşa etdirmişdir. İrəvan şəhərinin texniki B.Mehrabovun 1906-1911-ci illərdə tərtib etdiyi planda şəhərdə 8 məscidin (Təpəbaşı, Şəhər (Zal xan), Sərtib xan, Götə məscidi (Hüseyneli xan), Hacı Novru-zəli bəy, Qala məscidi (Abbas Mirzə məscidi), Dəmirdələk, Hacı Cəfər) mövcudluğu göstərilir.

Həmin dövrde İrəvan şəhərində azərbaycanca səslənən küçə adları belə idi: Şər-i-ət, Karavansara, Qala, Sultan, Cölməkçi, Naxçıvan, Bazar, Daşlı, Paşa xan, Qəribər ocağı, Dəyirmanlı, Məscid, Fəhlə bazarı, Təpəbaşı, Qəbiristan, Naib, Mir Cəfər, Rüstəm xan, İmamrə, Korbu-

İrəvan şəhərimizin tarixi məhəllələri - Qala, Təpəbaşı, Dəmirdələk...



laq, Bəy, Kətan, Dükənli, Salaxlar və s".

Alim yazır ki, İrəvanda çoxsaylı karavansaralar da mövcud olmuşdur: Əfşar, Sərdar, Şeyxülislam, Tağılı, Sulu, Su-suz, Hacı Əli, Kömürçü, Gürcü, Culfa, Hacı İlyas və s. Azərbaycanlılara məxsus bu karavansaraların hamısı yer üzündə silinmişdir.

"XX əsrin əvvəllerində İrəvanın küçələri qaz və kerosin fənərləri ilə işıqlandırılırdı. 1907-ci ildə İrəvanın varlı sakini Hacı İbrahim oğlu Zəngi çayı üzərində su elektrik stansiyası tikilməsi təşəbbüsü ilə çıxış etmişdi. 1909-cu ildə şəhərin daha bir varlı azərbaycanlısı - mühəndis Xəlil bəy Qasimbəyov həmkarı Arşak Malxasyanla birgə qurduqları "Kooperasiya" şirkətinin adından su elektrik stansiyasının tikilməsi üçün şəhər idarəsinə müraciət etmişdilər.

1911-ci ildə İrəvandan təqribən 19 km məsafədən Gedər çayının mənbəyindən (Qırxbulaqdan) şəhərə su kəməri çəkilmişdi. Bu kəmərin çəkilməsində Abbasqulu xanın İrəvanın müstəsnə rolü olmuşdu.

1918-ci il mayın 28-də cənubi Qafqazda üç müstəqil dövlət - Azərbaycan, Gürcüstan, Ermenistan dövlətləri yarananda Azərbaycan Milli Şurası 29 may tarixli qərarı ilə İrəvan şəhərini ermənilərə paytaxt kimi güzəştə getmişdir. Lakin 1918-1920-ci illərdə mövcud olmuş daşnak hakimiyəti dövründə İrəvan şəhərində azərbaycanlılara qarşı soyqırım, onlara məxsus maddi-mədəniyyət abidələrinə qarşı isə vandalizm aksiyaları həyata keçirilmişdir. Məscidlərə od vurulmuş, azərbaycanlıların evləri talan və zəbt edilmişdi.

Sovet hakimiyəti illərində de azərbaycanlıların diskriminasiyası və deportasiyası rəs-

mi Ermənistən siyasetinin tərkib hissəsi olmuşdur. 1924-cü ildə Aleksandr Tamanyanın layihəsi əsasında həyata keçirilən İrəvan şəhərinin rekonstruksiyası, əslinde azərbaycanlıların izini silməyə xidmet edirdi. Göy məscidinə İrəvan şəhər Tarix Müzeyi yerləşdirilmiş, Zal xan (Şəhər) məscidi Rəssamları İttifaqının sərgi salonuna çevrilmiş, yeganə olaraq Dəmirdələk məscidindən başqa qalan bütün məscidler yerlər yeksan edilmişdi. Dəmirdələk məscidi isə 1988-ci ilin martında erməni vandalları tərəfindən yandırılmışdı.

Sərdar sarayı, İrəvan qalasının divarları sökülrək daşlarından Sahil bulvarının salınmasına istifadə edilmişdi. Köhnə şəhər massivində azərbaycanlılar yaşayış məhəllələr sökülrək yerində parklar, kinoteatrlar, meydanlar salınmışdı.

İrəvan şəhəri dünya paytaxtları arasında yeganə şəhərdir ki, onun qədimliyi ilə öyünəldüyü halda, orada mövcud olan tarixi-memarlıq abidələrinin yaşı 200 ildən artıq deyil. Çünkü İrəvan mövcud olmuş qədim tarixi-memarlıq abidələrinin hamısı azərbaycanlılara məxsus olduğunu görə, ermənilər onların hamisini yer üzündən silmişlər.

İradə SARIYEVA

van şəhərinin adı isə invidyedək iki dəfə dəyişdirilmişdir. Birinci dəfə rusların işğalından sonra 1828-ci ildə Erivan (Grivanğı), ikinci dəfə isə 1936-ci ildə dəyişdirilərək Yerevan (Erevan) adlandırılmışdır.

Açı reallıq odur ki, vaxtılı aborigen əhalisi tamamilə azərbaycanlılardan ibarət olan İrəvan, hazırda monoetnik erməni şəhərine çevrilmişdir.

Bu gün İrəvan yenə də Azərbaycan türklərin şəhəridir və burada ulu babalarımızın izləri yaşayır. Tariximiz ne qədər saxtalaşdırma yararlı qalsa da, amma heç zaman öz milli keyfiyyətini itirmir. Əlbette, İrəvan öz doğma sahiblərini gözləyir və çox da uzaq olmayan çağda soydaşlarımız yenidən öz yurdularına, doğma evlərinə qayıdaçalar. Bu gün məhv edilməkdə olan Təpəbaşı məhəlləsi də xilas ediləcək, Qalanad, Dəmirdələk-dan azərbaycanlıların səsi eşidiləcək, o məhəllələrin tarixi adları yenidən bərpa ediləcək. Çünkü o məhəllələrin tarixi adları daşların yaddaşına hopub qalıb, insanların hafızasındadır, arxivlərdədir və bir gün dirçələcəkləri günü gözləyirlər...